

NİZAMI GƏNCƏVİ VƏ ORTA ƏSRLƏRDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

Aytac RƏHİMOVA

Dahi Azərbaycan şairi, əsərləri ilə bütün dünyada tanınan Nizami Gəncəvi XII əsrde, şərq incəsənətinin intibah dövründə yaşayıb yaratmışdır. Nizami Gəncəvi hərtərəfli biliklərə malik olan bir fenomen idi. Məhz buna görə de şairin dünyaya gelməsindən 880 il keçse de yaradıcılığı müxtəlif sahə alımlarının daim diqqətindədir. Onun əsərləri müxtəlif xalqların nümayəndələri tərəfindən əsərlərdir təhlil edilir və hər dəfə de tədqiqatçılar tərəfindən Nizami dühəsinin tükenməz "bulaq" olduğu sübut olunur.

Lakin qeyd etməliyik ki, Nizami yaradıcılığı bütün gözəllikləri və dərinliyi ilə yaşadıqı zaman daxilində qəbul olunmalıdır. Belə ki, Nizaminin əsərlərini təhlil etdikdə, əsərlərin bədii məzmununun əsasında fəlsəfi ümumileşmələr və sənət əlaqələri durur. Bildiyimiz kimi Nizaminin yaşadığı dövrdə qədim Azərbaycanın iqtisadi və mədəni cəhətdən intibah dövrü idi. XI-XII əsrde Azərbaycanın bəzi şəhərlərində baş verən iqtisadi və sosial dırçəliş prosesləri əlbəttə ki, elm və incəsənətə de öz təsirini göstərmişdir. Bu dövrdə sürətə eəbiyyat, rəssamlıq, musiqi və memarlıq inşaf etməyə başlamışdır.

İncəsənət növləri qarşılıqlı əlaqədə inşaf edirdi. Nümune olaraq Azərbaycan mədəniyyətində musiqi və poeziyanın six əlaqəsini yada salmaq kifayətdir. Orta əsr dövründə musiqi ifaçısı həm musiqiçi, həm də şair kimi çıxış edirdi. Burada əsasən şifahi ənənəli professional musiqidə, poeziyanın xüsusilə obraz-emosional rolunu qeyd etmək istərdik. Şərqdə deyildiyi kimi, burada poeziyanın musiqiliyi və musiqinin poetikliyi əhəmiyyətlidir. Buna görə de musiqi və poeziyanın qarşılıqlı əlaqəsini və bu əlaqənin yüksək intibah nöqtəsinin XII əsre təsadüf etməsini, o cümlədən dahi Azərbaycan şairləri Nizami Gəncəvinin, daha sonra Füzuli, Vaqif və bir çox başqalarının poeziyasını qeyd edə bilərik.

Azərbaycan mədəniyyətinin tarixində yaxşı məlumdur ki, kübar həyat tərzi, şairləri, musiqiciləri və müğənniləri birləşdirirdi. Azərbaycan poeziyasının bədii quruluşlarından olan qəzəli yada salaq. Onun ifası avazla icra edilirdi. Əhəmiyyətlidir ki, əruzun strukturunu musiqi strukturuna da təsir göstərirdi.

Belə ki, S.Qurbanəliyeva "Низами и музыкальная культура Азербайджана" monoqrafiyasında yazır: "...əruzun struktur qanunauyğunluqları melodiyanın strukturuna təsir edirdi. Musiqi ritmikasının qəzəl kimi formadan asılılığı, şifahi ənənəli professional musiqinin formallaşmasında böyük rol oynamışdır. Musiqi, qəzəlin oxunuşuna, onun ritminin avazına əsasən yaranırdı. Nizaminin bədii şüurunda mövcud olan poeziya ilə musiqinin six vəhdəti, bir daha sübut edir ki, Azərbaycan şairlerinin geniş istifadə etdiyi, şərq klassik poeziyasının, əruz şeir formaları - qəzəl, rübai, müxəmməs, qəsidiə - sözsüz ki, Azərbaycan

muğamlarının üslubuna, ifadə və formayardıcı prinsiplərinə təsir göstərmişdi." [1.s. 141]

Alımların fikrinə görə, Azərbaycanda İntibah dövründə incəsənətin müxtəlif növlərinin xüsusi bədii vəhdəti yaranmışdır və musiqi bu sıralarda özünün layiqli yerini tutmuşdur. Məhz bu dövrdə şəhərsalma inkişaf edir, memarlıq, Təbriz miniatür məktəbi, başda Nizami Gəncəvi olmaqla parlaq Azərbaycan şairlerinin pleyadası yaranırdı.

Nizami, öz dövrynün bədii yaradıcılığının universallığını qeyd edərək, bədii yaradıcılığın obraz-sinkretik ideyalarını yaradırdı. Məsələn: Heykəltəraş Fərhad obrazı, memar - rəssam Simnar obrazı. Yada salaq ki, hələ "Avesta"da nağıl ölkələrdən söhbət açılırdı. Qeyd olunurdu ki, burada hətta ağaclar melodik səsler çıxarırdılar.

Azərbaycan incəsənətinin six əlaqələri haqqında xalçaçılıq elmi ilə məşğul olan alımlar də yazırlar. Onların fikrinə əsasən Azərbaycan xalçaçılığı həm struktur, həm də məzmun baxımından Azərbaycan incəsənətinin digər növləri ilə six əlaqədə yaranmışdır.

Məlumdur ki, sivilizasiyaların qovuşması dövründə mədəniyyətin mühüm təzahürləri meydana çıxırırdı. Təbriz miniatürlerini misal getirək. Belə ki, tədqiqatçı alim Cəmile Həsənzadə təbriz miniatürlerinin üslubu haqqında belə yazdı: "Yaranmasından bəri o bir çox mədəni və bədii təsirlərə, çox vaxt ferqli, bəzən də bir-birini inkar edən təsirlərə məruz qalırdı. Bu qaynar konfessional müzakirələr məkanında Uzaq Şərqdən Qərbe qədər müsəlman dünyasının müxtəlif yerlərində bədii güclərin cəmləşməsi nəticəsində, demək olar ki göz öündə, bir neçə onilliklər ərzində, orijinal bədii dil yaranmışdır." [2.s.7]

Təbriz miniatür məktəbinin ən gözəl əsərləri Nizaminin "Xəmsə"sinin təsvirlərinə həsr olunmuşdur. Bir çox rəssamlar Nizami xəmsəsinə müraciət edib onlara miniatürər, ilyustrasiyalar çəkmişlər. Belə ki, Nizaminin 1524-1525-ci il tarixli "Xəmsə"sinə çəkilmiş "İskənder Xaçanın qəbulunda" miniatürü hal-hazırda New York Metropolitan muzeyində saxlanılır. Təbriz məktəbinin bütün nailiyyətlərini özündə birləşdirən əsər isə Nizaminin 1539-1543-cü ilde "Xəmsə" əlyazmasına çəkildiyi ilyustrasiyalardır. Londonun Britaniya muzeyində saxlanılan bu əsər miniatürlerinin misilsiz bədii keyfiyyətine görə bütün şərq ələmində kitab sənətinin ən kamil və qiymətli şah əsərlərindən hesab oluna bilər.

Ən qədim nümunəsi XII əsrin çini qabında "Xostov və Şirin" poemasından çəkilmiş bir miniatür de Şirin cimərkən Xosrovun onu seyr etməsinin təsviridir. Daha sonra bu miniatür bir neçə müəlliflərin əsərlərində özəksini tapmışdır.

XI-XII əsri Azərbaycan memarlığının çıxarıldığı dövrdə hesab etmək olar. Azərbaycan memarlığı bu

dövrde 3 əsas üslub istiqamətini eks etdirirdi. Şirvan, Naxçıvan və Arran. Daşla kərpicin birgə işlədilməsi ilə tikilən Arran memarlıq abidələri Nizami yaradıcılığında da öz eksini tapmışdır.

Qeyd edək ki, XII əsrde Gəncə və Şirvan poetik məktəbləri artıq ən yüksək inkşaf mərhələsinə çatmışdır. Əbdül Üla Gəncəvi, Əfzaləddin Xəqani, Fəleki Şirvani, Məsheti Gəncəvi və s. bu məktəblərin nümayəndələri idilər. Xaqani tərəfindən yaradılan yeni farsdilli Azərbaycan şerini, Atabəylər sarayında fəaliyyət göstərən şairlər inkşaf etdirməyə qismən nail olmuşdurlar. Lakin bu inkşaf özünün ən yüksək zirvəsini Nizami əsərlərində tapmışdır. Nizaminin yaratdığı mənzum roman janrı Şərq xalqlarının bədii söz xəzinəsinə öz böyük təsir gücünü göstərmişdir. Onun əsərləri bədii meyarın ən yüksək zirvəsi hesab olunurdu. Bir çox şairlər onun əsərlərinə bənzər əsərlər, xəmsələr və eyniadlı əsərlər yaratmağa başladı. Şərq dünyasının digər görkəmli ustadları Əmir Xosrov Dəhləvi, Hacı Girmani, Alişir Nəvai, Hamdi Çələbi, Əbdülrəhman Cami və s. Nizamini əsərlərindən ilhamlanaraq Xəmsə yazmışlar. Ona görə də tek Tacik və fars şairi tərəfindən "Xosrov və Şirin" əsərinə 80, "Leyli və Məcnun" əsərlərinə isə 120 bənzər əsərlər yazılmışdır. Nizaminin "Xəmsə"si tək Şərqdə deyil bütün dünya ədəbiyatının incilərindəndir.

Musiqi və dekorativ tədbiqi incəsənət sərbəsi incəsənət növləri kimi inkşaf etsələr də XII əsrde onlar tez-tez vahid bədii quruluşlara daxil edilirdi. Bu insanların həyat fəaliyyəti prosesi ilə sıx bağlı idi. Lakin bəzi məqamlarda onlar daha geniş bədii tamlıq yaradırlar. Bu da qanuna uyğundur. Çünkü hər dövr müxtəlif bədii yaradıcılıq növlərində öz ifadəsini tapır. Bu da incəsənətin müxtəlif növlərinin vəhdətini yaradır.

A.N.Boldirev "Два ширванских поэта. Низами и Хагани. əsərində yazdı: "Mükəmmel təkmilləşmiş detallar, zahiri dekorativlik Nizaminin ədəbi üslubunun əsas xüsusiyyətlərindəndir. Eyni üsullar XII-XIII əsrlərdə həm Nizaminin yaradıcılığının təməlində, həm memarlıqda, həm tunc əşyaların bəzəyində, həm də dulusçuluqda istifadə olunurdu." [3.s.117] Bu dövrde incəsənətlərin qarşılıqlı tamamlanması, və qarşılıqlı əlaqəsi prinsipi əsas rol oynayırdı.

Orta əsr dövründə incəsənətin bədii formalarına xas olan mədəniyyətin müəyyən mənəvi-praktik prinsipi formalaşır. Bu dövrde vəhdət başlıca ideyaya çevrilir. Sevda Qurbanəliyeva yazdı "Bu aydın ideya ya mistik-geometrik, ya da dini-sxolastik məfhumda işlənir. Maraqlıdır ki, bu dövrde dünya bir kitab, əşyalar isə hansısa sırlı mənalannı işarəsi, hərfi simvolu kimi qəbul olunurdu." [3.s.7]

Professional incəsənət növlərinin quruluşlarının məzmunu xüsusi lirika ilə bağlı idi. Şərq musiqisi öz səmimiliyi, hər bir səsdən, ibarədən həzz alma

xüsusiyyəti ilə fərqlənir. Melodiyanın zahirən uzadılması, axıcılığı, xüsusi "şərq" koloriti hissini yaradaraq, bu musiqinin "birinciliyini" daxili hissiyatla dərk etdirir. Musiqinin dinamikası "insan ruhunun" dərinliklərinə aparır əxarır. Patetiklik, tonus yüksəklüyü, dekorativlik - bunlar bu dövrün musiqisinin əsas fərqləndirici məzmun xüsusiyyətləri idi.

Nizaminin əsərlərində musiqi səhnələri, musiqi alətlərinin təsviri musiqişunas alımları daim maraqlandırır. Bu haqda bir çox elmi əsərlər ərsəyə gəlib. Səadət Abdullayeva "Nizamidə musiqi Musiqidə Nizami" adlı monoqrafiyada yazırı "Nizami Gəncəvinin əsərlərində musiqi ilə bağlı anlayışların coxu çalğı alətləri ilə əlaqədardır. Şairin "Xəmsə" və lirkasında onların adları ilə yanaşı, quruluşları, hansı materialdan hazırlanması, çalınma tərzi, başqa alətlərlə birləşib müxtəlif ansamblların tərkibində səslənməsi haqqında çox qiymətli məlumatlara rast gəlmək olur." [4.149]

Nizaminin "Xosrov və Şirin", "Yeddi Gözel", "İskəndərnəmə" və digər poemalarındaki musiqi səhnələrinin təsviri həm bədii həm də elmi əhəmiyyət kəsb edir. Bildiyimiz kimi qədim dövrlərdə Şərqdə digər incəsənət növləri kimi, musiqi sənəti də öz inkşaf yolunu məclislərdə tapmışdır. Otabelk Fayziyev "Tvorcheskoe nasledie Borbada" məqaləsində yazırı: "Xosrov və Şirin" poemasının musiqi haqda hissəsi də məclis təsviri ilə başlayır. Xosrovun şah məclisinin təsvirini verən şair, şah sarayının təmtarəhində səhbat açıqdıdan sonra, onun şərab içib mehində sevgilisini anaraq qəmləndikdə yalnız musiqiçi Bərbadın onu sakitləşdirəcəyi haqda fikirlər irəli sürürlür. Bu zaman musiqiçi tək öz ifasında olan əsərləri deyil həm də otuz əsərdən ibarət silsile kompozisiyalar ifa edir. Buna da "Bərbad melodiyalarının" ilkin təzəhürüdə demək olar. [5.]

Nizaminin əsərləri onun bir çox elm sahələrində yüksək savada və biliyə malik olan şəxs olduğuna dəlalət edir. Onun yüksək bədii formada ifadə etdiyi fəlsəfi fikirləri insanı heyran edir. Şərqi o zamanki anlayışlarından çox daha qabaqcıl fikirleri, ilk dəfə qadına bir ülvə varlıq kimi yanaşması, əlaqəli məsələlərə, əməyə bu qədər qiymət verməsi Nizaminin bir humanist insan olduğuna dəlalət edir. Mehz fəlsəfi fikirlərinə görə onu çox zaman Aristotelle müqayisə edirlər. Yaradıcılığı ilə incəsənətin bütün sahələrinə iz buraxan sənətkar tam bir fenomen olaraq hər zaman incəsənət, elm sahələrinin alımlarını düşündürmiş. Onun varlığı daim araşdırımlara, mübahisələrə yol aşmışdır. Bir çox Şərq xalqlarının nümayəndələri əsrlər boyu bu dahi şairi mənimsəyə çalışmışdır. Bu da ona dəlalət edir ki, Nizami Gəncəvi bir təzahür, bir işqidir və bu işiq tək bir xalqa deyil bütün dünyaya, ümumbehşərə saçır və hər zaman saçacaq.

ƏDƏBİYYAT

1. Abdullayeva S. Nizamidə musiqi, Musiqidə Nizami. Bakı: Nurlar, 2018, 360s.
2. Boldyrev A.N. Два ширванских поэта. Низами и Хагани. // Памятники эпохи Руставели. - JL, 1938.
3. Гурбаналиева С.Ф. Низами и музыкальная культура Азербайджана (К проблеме взаимосвязей литературы и музыки). - Баку: Элм, 1994. - 151 с.
2. Гасанзаде Дж. Зарождение и развитие тебризской миниатюрной живописи в конце XIII - начале XV вв. - Баку: Озан, 1999. - 136 с.
5. Файзиев О.О. Творческое наследие Борбада. Ciberleninka.ru
<https://cyberleninka.ru/article/n/tvorcheskoe-nasledie-borbada/viewer>

The article examines the processes taking place in Azerbaijani culture during the life of Nizami Ganjavi. It is noted that when analyzing Nizami's works, the artistic content of the works is based on artistic connections. The middle ages were the period of economic and cultural renaissance of Azerbaijan. Literature, painting, music and architecture began to rapidly develop during that period. During the Renaissance in Azerbaijan the special artistic unity of various arts was formed, and music occupied a special place among them. As an example, suffice it to recall the close relationship between music and poetry in Azerbaijani culture. At that time, a musician was both a poet and a singer.

When we talk about relations in the sphere of art, we also talk about the art of carpet weaving and Tabriz miniatures. The influence of Nizami's works on this art is inestimable.

The musical scenes interpreted in Nizami Ganjavi's works and the descriptions of musical instruments create a context for talking about the status of music in the society of that time. The article points out that Nizami's works influenced almost all fields of art.

AZƏRBAYCAN MUSIQİ SƏNƏTİNDƏ NİZAMI DÜHASI

Nəzakət TEYMUROVA

"Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir... O bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır. Onun yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il bundan önce bu qədər böyük əsərlər yaratmaqlı!.. Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə var, dahi fikirlər var. Buna görə onun əsərləri də yaşayır, özü də yaşayır".

Heydər Əliyev

Azərbaycan Respublikasının Ali Baş Komandani, Prezident İlham Əliyev ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyilir: "2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli söz və fikir ustadının insanları daima əxlaqi kamiliyyətə çağırın və yüksək mənəvi keyfiyyətlər aşılıyan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. 2021-ci il Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə "Nizami Gəncəvi İli" ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin". [10]

Azərbaycanın klassik bəstəkarları - Ü. Hacıbəyli, Q.Qarayev, Ə. Bədəlbəyli, F.Əmirov, S. Hacıbəyov və digərləri Nizami Gəncəvinin yaradıcılığına müraciət etmişlər. Əslində, Nizami Gəncəvinin sözlərinə dahi Üzeyir Hacıbəylinin yazdığı "Sənsiz" və "Sevgili canan" qəzəl-romanslarının fəlsəfəsi kifayət edər ki, dünya şöhrətli şairin əzəmetini vəsf etsin. Səbəb isə Nizaminin söz ehtiyatının tükenməzliyi, onun qəzəllərinin ahəngi, kəlmələrində sait səslərin bol olması, bir sözle onun nəzminin musiqi dilinə yaxın

olması ilə səciyyələndirilir. Qara Qarayevin "Yeddi gözəl" baleti və "Leyli və Məcnun" simfonik poeması hər bir azərbaycanlının qırurla izlədiyi əsərlərdir.

Nizami Gəncəvinin yaradıcılığında musiqi önəmli yer tutur. Çünkü ancaq musiqi, mahnı, çalğı və rəqs insanların daxili ələmindən gələn hissələri eks etdirə bilir. Onun əsərlərində şərq musiqi alətlərinin təsviri, təşbəhi ön plana çəkilir. Nizami musiqini eşqdən ayırmır, onlan eyniləşdirir. Eşqdən danışanda həmişə musiqi eşidilir, çalğıçılar iştirak edir.

Şərab düzdülər, çəng də kökləndi,
Rudlar çalınmağa başladı [8, s. 144].

Sevgililər qovuşanda isə şair belə deyir:

Hər ikimiz bir-birimizə qovuşmuşuq

Necə ki zillə bəm qovuşar.

Çəngi (çalğıçı) çəngə mizrab (zəhmə) çəkəndə,
Ahəngi zil və bəmsiz olmaz [8, s.230]

Nizami onları sazin xoş avazlı ipək tellərinə bənzədir.

O iki xoş avaz ipək telden

Çoxlarının sazında saz teli oldu [7, s. 94].

Təsadüfi deyildir ki, dahi Nizami Gəncəvi haqqında dünya şöhrətli tanınmışlar dəyərli sözlər demişlər.

Yazıcı-mütəfəkkir, tarixçi, tərcüməçi Abasqulu ağa Bakıxanov demişdir: "İnsanın qəlbini təlatümə gətirən Nizami lirikası, dünya şöhrəti qazanan "Xəmsə" şairin mənəvi dünyasına misilsiz nümunədir, öyrənilməsi